

## **«EL-SEYM İNŞAAT» Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti haqqında**

### **M Ə L U M A T**

**“EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti** 1996-cı ildə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun yaradılmış və bu günə kimi peşəkarlıqla fəaliyyətini davam etdirir.

Şirkətin əsas fəaliyyət istiqamətlərinə təmir-tikinti, quraşdırma, bərpa-gücləndirmə, abadlıq–yaşıllaşdırma, daxili, xarici mühəndis kommunikasiya xətlərinin çəkilişi, avadanlıqların quraşdırılması işləri daxildir, bu işlərin yerinə yetirilməsi üzrə. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olan bütün lisenziyalarla təmin olunmuşdur. Qeyd edilən işlərin beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədi ilə şirkətə yüksək təhsilli mühəndis-texniki işçilər, təcrübəli, usta və sənətkarlar cəlb olunmuş və şirkətin güclü maddi-texniki bazası yaradılmışdır.

**Cəmiyyət “İSO 9001 Keyfiyyəti İdarəetmə Sistemləri” və “OHSAS 18001 Əməyin Mühafizəsi və İşçilərin Sağlamlığı”** Beynəlxalq standartların tələblərinə uyğun İOİS-nin (İntegrasiya olunmuş idarəetmə sisteminin) qurulması, tətbiqi və bu standartlar üzrə sertifikatlaşdırılmaya hazırlıq fəaliyyətlərinin həyata keçirilməsinə dair qərar vermişdir və 2017-ci ilin fevralın 7-si Beynəlxalq standartlaşdırma təşkilatının sertifikatını almışdır.

***1996-2021-cu il dövr ərzində şirkət tərəfindən aşağıdakı işlər beynəlxalq standartlara uyğun icra olunmuşdur:***

***Bakı şəhərinin Binə Hava Limanında Azərbaycan Hava Yolları Dövlət Konserinin Azərbaycan-İrlandiya-“AZAL” ATM Müştərək Müəssisəsi :***

- “BOEİNG-757” və 2006-2008-ci illərdə **“Silk Way Technics” Məhdud Məsuliyyətli Cəmiyyətinin** sifarişi əsasında iri aşırımlı müasir anqar komplekslərinin tikinti-quraşdırma və bərpa, yenidənqurma işləri;
- Həmçinin 2007-ci ildə Zabrat Aeroportu ərazisində anqar kompleksinin təmir-quraşdırma işlərini, eyni zamanda məişət korpusunun tikintisini başa çatdırmışdır.
- **1996-1998-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ)** sifarişi əsasında Bakı şəhərində ABƏŞ-ə məxsus ofis binalarında, Təlim-Tədris mərkəzində, yaşayış evlərində və digər qeyri-yaşayış obyektlərində tikinti-təmir bərpa gücləndirmə, olaraq yerinə yetirmişdir.

### ***Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi layihələr :***

- 2010-2012-ci illərdə Ədliyyə Nazirliyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinin sifarişi əsasında Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasının tikinti işləri ;
- 2013-2014-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinin sifarişi əsasında Quba Rayon Məhkəməsinin yeni 3 mərtəbəli inzibati binasının tikintisi, xarici kommunikasiya, təchizat sisteminin yaradılması işləri;
- 2015-2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturunu” layihəsinin sifarişi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin tikinti işləri;
- 2015-2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturunu” layihəsinin sifarişi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin tikinti işləri;
- 2013-2015-ci illərdə Bakı şəhər Heydər Əliyev prospektində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiya Mərkəzinin yeni 5 mərtəbəli inzibati binasının tikinti işləri;
- 2013-2014-cü illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin Beyləqan ərazi idarəsinin yeni inzibati binasının tikinti işləri;
- 2015-2018-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturunu” layihəsinin sifarişi əsasında Suraxanı Rayon Məhkəmələrinin və Masallı Rayon Məhkəməsinin yeni inzibati binalarının tikinti işləri.

### ***Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi :***

- ***2018-ci il ABŞ Səfirliyinin*** Bakı şəhərində yerləşən inzibati və ofis binalarında tikinti-quraşdırma və təmir işləri;
- ***ABŞ Mühəndisləri Ordusunun sifarişi ilə*** Bərdə rayonu “Güloğlular kənd 220 şagird yerlik məktəbi binası”nın tikinti işləri.

### ***Azərbaycan Respublikası Ədliyyə Nazirliyi :***

- 2006-cı ildə Lənkəran rayonu ərazisində Qapalı Rejimli Cəza Çəkmə Müəssisəsi kompleksinin tikinti-quraşdırma işlərinə başlamış və davam etdirilir.

- 2005-2006-cı illərdə Bakı şəhəri, Nizami rayonu ərazisində müasir standartlara uyğun, Nizami rayon Məhkəməsinin yeni inzibati binasının tikinti işləri;
- 2008-2009-cu illərdə Şirvan Regional Ədliyyə şöbəsinin 4 mərtəbəli inzibati binasının tikinti işləri;
- 2008-2009-cu illərdə Lənkəran şəhərində Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işləri;

#### ***Azərbaycan Respublikası Səhiyyə Nazirliyi :***

- 2011-2012-ci illərdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurma işləri,
- 
- 2011-2012-ci illərdə Xızı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri;
- 
- 2012-2013-cü illərdə Astara Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri işləri;
- 
- 2013-2014-cü illərdə Xəzər rayonu Pirallahı qəsəbəsində 3 saylı Tibbi Sanitar Hissənin əsaslı təmiri işləri;
- 
- 2013-2017-ci illərdə Neftçala Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri;
- 2018-ci ildə Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusunun tikinti işləri başa çatmışdır .
- 2020-ci ildə Füzuli rayonunda Mərkəzi Xəstəxana binasının tikintisi başa çatmışdır .

#### ***2012-2013-cü illərdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti :***

- Gəncə Ərazi İdarəsinin sifarişi ilə 3 mərtəbəli inzibati binasının tikintisi;
- Lənkəran Ərazi İdarəsinin 3 mərtəbəli inzibati binasının tikintisi Sifarişçinin istismasına verilmişdir.

#### ***2011-2014-cü illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti :***

- Cəlilabad şəhər 6 saylı 180 şagird yerlik tam orta məktəb binasının tikinti işləri;
- Cəlilabad rayonu Sabirabad kəndində 480 şagird yerlik orta məktəb binasının tikinti işləri;
- Cəlilabad rayon Həziabad kəndində 360 şagird yerlik tam orta məktəb binasının tikintisi işləri;

- Cəlilabad rayon Soltankənd kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikinti işləri;
- Cəlilabad rayon Cəfərli kənd 180 şagird yerlik ümumi orta məktəb binasının tikinti işləri Sifarişçiyə təhvil verilmişdir.

***2003-cü ildə Şotlandiyanın BON ACCORD ENGINEERING SUPPLIES (CAS) Şirkəti :***

- Bakı şəhəri Səbail rayonu ərazisində həmin şirkətin Bakıdakı nümayəndəliyi üçün 3 mərtəbəli ofis binasının Böyük Britaniya standartlarının tələblərinə uyğun inşa etmişdir.

***2003-cü ildə “Kaspian Geophysical Joint Venture Limited” Şirkəti :***

- Bakı şəhəri Heydər Əliyev prospektində şirkətə məxsus anbarda tikinti-quraşdırma işlərini yerinə yetirmişdir.

***2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi :***

- Daşkəsən rayonu Xoşbulaq kəndində “Gənclərin Təlim və İstirahət Mərkəzi” kompleksinin tikinti işləri;

***2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Respublika Əillərin Bərpa Mərkəzi :***

- Mərkəzin bina və qurğularında əsaslı təmir işləri;

***2012-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu :***

- Beyləqan Rayon Şöbəsinin yeni inzibati binasının tikintisi işləri;

***2012-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi :***

- Tərtər rayonunda Mədəniyyət Evinin əsaslı təmir-yenidənqurama işləri;

***2010-2013-cü illərdə Azərbaycan Metanol Şirkəti Qapalı Səhmdar Cəmiyyəti***

:

- Boru Estakadasının təməlinin və metal konstruksiyasının tikinti quraşdırma işləri;

***2013-2017-ci illərdə***

- Bakı şəhəri Nərimanov rayonu ərazisində bir neçə fərdi və inzibati binalar inşa etmişdir.

***2005-2008-ci illərdə “İsmayıloğlu” Mənzil-Tikinti Kooperativi :***

- Bakı şəhəri, 7-ci mkr-da 11 mərtəbəli 4 bloklu yaşayış evini inşa etmişdir;

***2013-2015-ci illərdə “NURAY” Mənzil-Tikinti Kooperativi :***

- Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində 2 ədəd, 5 mərtəbəli və Yasamal rayonunda 12 mərtəbəli yaşayış binalarının tikinti işləri;

***2014-cü ildə “EF.2014” Mənzil-Tikinti Kooperativi :***

- Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış binasının tikinti işləri;

***2015-ci ildə “Tərən-T” Məhdud Məsuliyyətli Cəmiyyəti :***

- Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində 1 bloklu, 9 mərtəbəli yaşayış binasının tikinti işləri;

***2017-ci ildə “Çinar-2016” Mənzil-Tikinti Kooperativi :***

- Sumqayıt şəhəri yeni bulvar ərazisində 2 bloklu, 10 mərtəbəli yaşayış binasının tikinti işləri;

***2017-ci ildə “E.STAL Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti :***

- Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində, 14 mərtəbəli yaşayış binasının tikinti işləri başlanmış və davam etdirilir.

***“PMD PROJECTS” MMC :***

Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 12 ünvanda yerləşən Tarixi-Memarlıq binasının təmir bərpa işləri davam edir